



Qarabağ gündəmini indi Azərbaycan müəyyənləşdirir

Prezident İlham Əliyev Vyana görüşünə qazandığı hərbi üstünlük, siyasi uğurlar və diplomatik qalibiyyəti ilə qatılır

Dördgünlük aprel müharibəsi cəbhə xəttində yeni hərbi, siyasi və diplomatik situasiya formalasdırıdı. Nizamlama prosesinə davamlı olaraq müxtəlif təxribatlarla maneq yaranan Ermənistanın növbəti avantürasının qarşısının Silahlı Qüvvələrimiz tərəfindən qətiyyətlə alınması, bunun ardınca isə təmas xətti boyunca ordumuzun irəliləməsi hərbi yönimdə təşəbbüsün birmənalı olaraq Azərbaycanın əlinə keçdiyini şərtləndirdi. Qişa çəkən hərbi əməliyyatlar ordumuzun üstünlüyünü göstərməklə yanaşı, Azərbaycanın son hədəfə - tam qələbəyə çatmaq üçün bütün imkanlara sahib olduğunu da nümayiş etdirdi.

**İki ölkə rəhbərinin 52-ci,
Prezident İlham Əliyevlə
S.Sarkisyanın isə 20-ci görüşü...**

Təsadüfi deyil ki, vasitəçi dövlətlər və beynəlxalq təşkilatlar hərbi gərginliyi aradan qaldırmaq üçün Azərbaycana israrlı xahişlər etdilər, təkliflər irəli sürdürlər, yüksək səviyyəli təmsilciləri ölkəmizə sefərə gəldilər. Rəsmi Bakı dərhal atəşkəs elan etdi və sülh prosesine sadıqlığını bir daha isbatlayaraq Ordumuzun irəliləməsini dayandırdı. Cəbhə xəttindəki yeni situasiya münaqişə tərəflərinin malik olduğu hərbi potensialla yanaşı, həm də onların sülh danışıqlarına münasibətini də göstərdi. Beynəlxalq miqyasda bir daha sübut olundu ki, Ermənistan nizamlama prosesinin normal məcrada gedişinə maneq yaratmaqdə israrlıdır, Azərbaycan isə Qarabağdakı hərbi status-kvonu öz xeyrinə dəyişdirmek imkənində olsa da, problemin sülh yolu ilə həllinə tərəfdardır.

Bu hərbi-siyasi gerçəklilik vasitəçi dövlətlərin və təşkilatların diplomatik yönündə yeni müzakirələre başlamağa tövq etdi. Dünən Avstriyanın paytaxtı Vyanada həmsərd ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də son bir ayda aktiv fazaya qədəm qoyan danışıqlar prosesinin nəticəsidir.

Xatırladaq ki, dünənki görüş iki ölkə rəhbərlerinin 1998-ci ildən başlamış temaslarının 52-cisi idi. Heydər Əliyev R.Koçaryanla 1998-2002-ci illər arasında 23 dəfə (1998-ci ildə 1, 1999-cu ildə 7, 2000-ci ildə 6, 2001-ci ildə 6, 2002-ci ildə 3 görüş) birbaşa ünsiyətdə olub. Prezident İlham Əliyev isə dünənədək ümumilikdə 28 görüş keçirib: R.Koçaryanla 9 (2003-cü ildə 1, 2004-cü ildə 2, 2005-ci ildə 2, 2006-ci ildə 3, 2007-ci ildə 1 görüş), S.Sarkisyanla isə 19 (2008-ci ildə 2, 2009-cu ildə 6, 2010-cu ildə 3, 2011-ci ildə 2, 2012 və 2013-cü illərdə hərəsində 1, 2014-cü ildə 3, ötən il 1 görüş) danışıqlı olub.

52 görüşə evsahibliyi ən çox Rusiyaya (19) məxsusdur. Bu sıradə İsvəçrə (6), Fransa (4), ABŞ (3), Belarus (3), Azərbaycan, Ukrayna, Moldova, Çexiya, Polşa və Avstriya (hər birində 2), həmçinin Türkiyə, Qazaxıstan, Rumınıya, Almaniya və İngiltərə də (hərəsində 1 görüş) var.

Azərbaycan və Ermənistan arasında danışıqlar məlum olduğu kimi, ATƏT-in Minsk qrupu formatında aparılır. ATƏT-in

(o vaxt ATƏM) Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin martın 24-də keçirilən görüşündə münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində aparılan danışıqların səmərəliliyini təmin etmek üçün Minskde ABŞ, Rusiya, Türkiye, Fransa, Almaniya, İtaliya, Çexiya, Slovakya, İsvəç, Belarus, Azərbaycan və Ermənistan nümayəndələrinin iştirakı ilə konfransın çağırılması razılığdırıllır. Lakin Ermənistan sülh danışıqlarından kənarda qalaraq, təcavüzkar siyasetini aramsız həyata keçirir və 1993-cü ilədək Dağılıq Qarabağ ərazisini, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıllı, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvanın isə 1 kəndini işğal edir. Həmin dövrə BMT-nin qəbul etdiyi dörd qətnamə də görməzdən gəlinir, néhayət 1994-cü ilin mayında atəşkəs elan olunur.

1996-ci ilin dekabrında ATƏT-in Lissabon Sammitində münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı rəsmi bəyanat veriləndən sonra danışıqlar prosesi yeni mərhələyə qədəm qoyur. 1997-ci il yanvarın 1-də ATƏT-in Minsk qrupunda üçlü həmsədrlik formalasdırıllır və tərəflərə həmin ilin iyulunda "Paket həll" planı (Dağılıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi), sentyabrda isə "Mərhələli həll" planı (münaqişənin mərhələlərlə nizama salınması) təqdim olunur. Azərbaycan təkliflərə tam razı olmasa da, onları qəbul etdiyini bəyan edir, lakin Ermənistan təkliflərdən tam imtina edir. 1998-ci ilin noyabrında irəli sürürlən "Ümumi dövlət" təklifində isə Dağılıq Qarabağ və Azərbaycanın eyni statusu daşıyan "konfederasiya" tipli ümumi dövlətdə birləşməsi ehtiva olunur. Azərbaycan bu təklifin konstitusiyasına zidd olduğunu bildirərək onu redd edir.

Azərbaycanın dəyişməz mövqeyi

Bu müddətdən sonra danışıqlar prosesi prezidentlərin birbaşa görüşləri ilə davam edir. 2004-cü ildən etibarən sülh müzakirələri "Praqa prosesi" çərçivəsində aparılır. İşgal edilmiş rayonların qaytarılmasından 10-15 il sonra Dağılıq Qarabağın statusunun referendum yolu ilə müəyyənleşdirilməsini təklif edən bu variant əsasında üç il davam edən danışıqlar yene də rəsmi Yerevan tərəfindən nəticəsiz bitir.

2007-ci ilin noyabrında ATƏT-in Minsk qrupu tərəfindən irəli sürürlən "Madrid Prinsipləri"nə görə isə: *İlk mərhələdə Ermənistan işğal etdiyi Ağdam, Füzuli, Cəbrayıllı, Zəngilan, Qubadlı rayonlarını və Laçının 13 kəndini azad edir; regionda bütün kommunikasiyalar açılır, azad edilmiş torpaqların reabilitasiyası üzrə donor konfransı keçirilir; regionda sülhməramlı müşahidəçilər yerləşdirilir, evlərinə qayidian köçkünlərin təhlükəsizliyi təmin edilir; növbəti mərhələdə Laçın və Kəlbəcər tamamilə azad edilir, azerbaycanlı icma Dağılıq Qarabağın qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağılıq Qarabağın hüquqi statusu müəyyən edilir.* Ermənistan ənənəsinə sadiq qalaraq bu planın da reallaşmasına imkan vermir.

2011-ci ildə Rusyanın o zamankı prezidenti Dmitri Medvedevin vasitəcili-

yi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə "Medvedev variantı" kimi təqdim edilən həll variantı tərəflərə təklif edilib. "Praqa" və "Madrid" prinsiplərinin davamı olan bu variantın mentiqi sonluğa çatmasına yenə də Ermənistanın cığallığı mane olur.

Keçən ilin dekabrında İsvəçrinin Bern şəhərində baş tutan prezidentlərin son görüşü də nəticəsiz bitdiyindən, İlham Əliyev bu görüşlərin imitasiya xarakteri daşıdığını bəyan edərək onlara ümumiyyətlə ehtiyacın olmadığını bildirmişi. Ötən müddətdə cəbhə xəttində baş verən məlum hadisələr Ermənistanın avantüra siyasetinin artıq onun özünə birbaşa zərbə vurdugunu və hərbi məglubiyətini tezleşdiriyini təsdiqlədi. Ən mühüm məqam isə o idi ki, Minsk qrupunun fəaliyyətsizliyi və vəsiyəti dövlətlərin işgalçıya sert mövqə sərgiləməməsi nəticəsində uzanan nizamlama prosesini Azərbaycanın öz hərbi qüdrəti ilə yekunlaşdırmaq iqtidarında olmasına beynəlxalq miqyasda hamı gördü.

Ermənistanın tam iflasının qarşısını almaq üçün artıq onun himayədarları, dostları da güzəştə getməsini tələb edirlər. Siyasi avantüralar, hərbi təxribatlar vasitəsilə danışıqları nəticəsiz bitirmək indi mümkün deyil. Bu baxımdan, hərbi, siyasi və diplomatik cəbhədə tam dalana dırənən erməni hakimiyəti dünənki görüşə bütün sahələrdə məğlub statusu ilə qatıldı. Çünkü nizamlanma prosesində əsas söz sahibləri olan ABŞ və Rusiya münaqişənin tezliklə, özü də məhz Azərbaycanın ərazi bütövlüyünə xələl getirilməyəcək variantda həllini birmənalı tələb edirlər. Azərbaycan Prezidentinin ABŞ-a son sefərində vitse-prezident C.Bayden və dövlət katibi, dünənki görüşün iştirakçısı C.Kerri rəsmi Vaşinqtonun bu mövzudakı dəyişməz mövqeyini bildirmişdilər. Həmçinin ötən ay Bakıya rəsmi səfər edən Baş nazir D.Medvedev və xarici işlər naziri S.Lavrov Rusyanın Azərbaycanın ərazi bütövlüyünü təmin edən həll variantını dəsteklədiyi söyləmişdilər.

Ermənistanın yenidən hansısa təxribata el atması, yaxud bəhanələrlə müzakirələri yarımcıq kəsməsi halında şübhəsiz ki, məsuliyyəti işgalçı rejimlə yanaşı, həm də vasitəçi dövlətlər və beynəlxalq təşkilatlar daşıyacaq. Onların fəaliyyətsizliyi artıq Azərbaycan tərəfindən qəbuledilməzdir. Belə olduğu təqdirdə, cəbhə xəttində mövcud olan yeni hərbi situasiya daha da gərginləşə bilər. Ermənistanın kimyəvi silahdan istifadəsi və yaşayış məntəqələrimizi total atəş hədəfinə əvvələrə əlbətə ki, Azərbaycanın susunluğunu ilə qarşılanmayıadaq. Belə olan təqdirdə artıq vasitəcilar rəsmi Bakıdan hərbi əməliyyatlari dayandırmaq barədə növbəti dəfə xahiş edə biləməyəcəklər. Bu, Azərbaycanın - Prezident İlham Əliyevin son mövqeyidir!

"Qarabağ münaqişəsi qısa müddətə, Azərbaycanın ərazi bütövlüyünün qorunması principi əsasında həll edilməlidir" - indi danışıqlar prosesində bu tələbdən başqa variant səslənmir. Əsas nailiyyət isə odur ki, iki ölkə rəhbərinin 52-ci, Prezident İlham Əliyevlə S.Sarkisyanın isə 20-ci görüşüne ölkəmiz hərbi üstünlüyü, siyasi uğurları və diplomatik qalibiyyəti ilə qatılır...

**İxtiyar HÜSEYNLİ,
"Azərbaycan"**